

Xülasə**Ad, soyad, ata adı:** İsmayılova İlhamə Şubay**Xarici dil:** Rus dili**Ali təhsil statusu:**

Ali təhsil müəssisəsinin adı	İxtisas	Dərəcə	İl
V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (indiki N.Tusi adına Azərbaycan Pedaqoji Universiteti)	Pedaqogika və psixologiya müəllimi, təlim tərbiyə işləri üzrə metodist		1985-1990

Magistrlik dissertasiyasının adı və elmi rəhbəri:**Doktorantura (dissertantura) dissertasiyasının adı və elmi rəhbəri:****Çalışdığı vəzifələr:**

Vəzifəsi	İş yeri	İl
Metodist (baş müəllim)	1 nömrəli uşaq bağçasında	1986-1993
Müəllim	Mingəçevir Pedaqoji Kolleci	1993-1996
Müəllim	San-Marino BEA Akademik Mərkəzin Mingəçevir filialı	1996-2000
Baş Müəllim	Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı	2000-2015
Baş Müəllim	Mingəçevir Dövlət Universiteti (Pedaqogika və psixologiya kafedrası)	2015-....

Magistartura pilləsində yazılan tezislər:**Doktorantura (dissertantura) pilləsində yazılan məqalələr (tezislər):****Hazırladığı layihələr:**

1. Müxtəlif televiziya- El, Kəpəz, Şəki layihələrində, verislərində, xüsusilə "Bu bizim" adlı televiziya layihəsinin (hər həftə) ekspert-psixoloqu kimi fəaliyyət göstərmişdir. (2012-2013)

2. Mingəçevir İcra Hakimiyyətinin xətti ilə "Narkamaniyaya yox deyək " adlı lahiyəyə rəhbərlik etmiş və Mingəçevir İcra Hakimiyyəti tərəfindən təşəkkürnaməyə layiq görülmüşdür.
3. Müxtəlif mətbuat orqanlarında "Səda", "Mingəçevir leysanı", "Mingəçevir işıqları"nda müxtəlif psixoloji, publisistik və bədii yaradıcılıq, şer və hekayə, esse nümunələri ilə çıxış etmişdir.
4. Şəhərdə keçirilən müxtəlif yaradıcılıq müsabiqələrində, eləcədə "Kür" kursunun təşkil etdiyi respublika müsabiqələrində ekspert kimi iştirak etmişdir.
5. ABŞ-ın İrexş şirkəti tərəfindən böyük lahiyə "Qəhrəmanlar" silsiləsindən pedaqoji və ictimai fəaliyyəti ilə əlaqədar film çəkilmişdir.

İdarəetmə vəzifələri:

Azərbaycan Müəllimlər İnstitutu Tərbiyə işləri üzrə müavin. 2008-2012

Mükafatlar:

1. Dövlət Miqrasiya təşkilatının "İnsan alveri qurbanları" ilə əlaqədar keçirdiyi mərhələli təlim kurslarında iştirak edərək 3 beynəlxalq sertifikat almışdır. 2010
2. Almaniyanın EED Fondunun maliyyə dəstəyi ilə Rasional inkişaf uğrunda Cəmiyyəti tərəfindən Ekspert Qrupunun keçirdiyi "Gender və İdarəetmə" adlı təlim kursunda iştirak etmiş beynəlxalq sertifikat almışdır. 2010-2013
3. Media Hüququ İnstitutunun və Almaniyanın Fridrix Ebert Fondunun "İnformasiya əldə etmək hüququ" mövzusunda keçirdiyi təlimdə iştirak etmiş beynəlxalq sertifikatla təltif edilmişdir. 2011
4. "Yeni fənn kurikulumlarının tətbiqi ilə əlaqədar" AMİ-nin Mingəçevir filialında həyata keçirilən "Öyrədənlərin öyrədəni" kursundan keçərək "Təlimçi" statusu almışdır. 2013
5. Almaniyannın "MitOst" assosiasiyasının Azərbaycandakı proqramı olan "İnkişaf zamanı 2017 proqramının maliyyə dəstəyi ilə keçirilən Olmaq İstədiyim MƏN!" məktəblərarası ixtisas seçiminə dəstək layihəsində psixoloq-ekspert qismində iştirak etmiş beynəlxalq sertifikatla təltif edilmişdir.
6. Fəaliyyət göstərdiyi ali məktəblər-San Marino BEA Mingəçevir filialı, AMİ-nin Mingəçevir filialı və MDU-i tərəfindən fəaliyyəti yüksək qiymətləndirilib, "Tələbələrin ən yaxın dostu" mükafatı (AMİ Mingəçevir filialı, 2003), gənclərin təlim tərbiyəsindəki səmərəli fəaliyyətinə görə institutun təsis etdiyi "İlin müəllimi" mükafatına (AMİ Mingəçevir filialı, 2006) fəal ictimaiyyətçi olduğuna görə Azərbaycan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı tərəfindən Fəxri Fərmanla,

tələbələrin səriştəli mütəxəssis kimi formalaşmasında səmərəli fəaliyyətinə görə MDU tərəfindən Fəxri Fərmanla təltif edilib. (2018)

Yeni Azərbaycan Partiyasının üzvüdür.

ÇAP OLUNMUŞ ƏSƏRLƏR

A. Beynəlxalq indeksli jurnallarda dərc olunmuş məqalələr:

B. Beynəlxalq elmi konfranslarda təqdim olunmuş və elmi məqalələr kitabında çap olunmuş məruzələr (tezislər) :

B₁.Qloballaşma şəraitində təlimin aktual problemləri Azərbaycan Universiteti Azərbaycan dövlətçiliyinin 93-cü illiyinə həsr edilmiş Beynəlxalq konfransın materialları, Bakı: 2011, s. 94-96

B₂.Müəllim hazırlığının psixoloji problemləri Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər İnstitutu “Müəllim hazırlığının müasir problemləri.Beynəlxalq Elmi Konfransının materialları, 28-29 oktyabr. Bakı: 2011, s.78-90

B₃. “Psixoloji bilik-Müasir dövrdə tədrisin keyfiyyətinin yüksəldilməsi vasitəsi”. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların III Beynəlxalq Elmi konfransı. Bakı Mühəndislik Universiteti, 29-30 aprel 2019, s. 1383-1385

B₄. b/m A.Ş.İsmayılova və A.İ.İsmayılova “Müasir psixoloji problemlər və onlardan çıxış yolları” Qərbi Kəspə Universiteti“Psixologiyanın aktual problemləri: yeni perspektivlər yeni mülahizələr və yeni düşüncələr” 19-20 iyun 2021, səh.181-184

C. Milli/beynəlxalq kitablar/Monografiya və ya kitablardakı fəsillər:

D. Milli lisenziyalı jurnallarda dərc olunan məqalələr (tezislər):

D₁. Hisslərin və xarakterin formalaşmasına təsir göstərən amillər San-Marino BEA AM Azərbaycan filialı, Elmi əsərlər, Bakı: Elm, 1998, s.37-39

D₂. “Psixi inkişafda şifahi xalq ədəbiyyatının rolu”. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, 2013 № 1, s.292-299

E. Respublika daxili elmi konfranslarında təqdim olunmuş və elmi kitablarda çap olunmuş məruzələr (tezislər):

E₁. Milli şüurun formalaşmasında psixoloji təsir vasitələrinin rolu San-Marino BEA AM Azərbaycan filialının ilk buraxılışına həsr olunmuş konfransın materiaları, Bakı: Elm, 1997, s.112-116

E₂. Uşaqların tərbiyəsində ailənin rolu Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu "Təhsli sistemində gənc nəslin təlim tərbiyəsi üzrə işin təşkili və onun yaxşılaşdırılması istiqamətləri" mövzusunda Respublika Elmi Konfransının materialları, 28 iyun. Bakı: 2012, s.47-49

E₃ Psixi inkişafda şifahi xalq ədəbiyyatının rolu Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, 2013 № 1, s.292-299

E₄. Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyasında nəzərə alınmalı psixoloji məsələlər Azərbaycan Müəllimlər İnstitutu "Azərbaycanda inkluziv təhsilin tətbiqi problemləri və onların aradan qaldırılması yolları" mövzusunda Elmi-praktik konfransın materialları, Bakı: 2014, s.27-29

E₅. "Müasir şəraitdə ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsində psixoloji birliyin rolu".Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universiteti, "Müasir şəraitdə ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları " mövzusunda II Respublika elmi-metodik konfransının materialları, Bakı: 2011, s.89-91

E₆. M.Ə.Sabir yaradıcılığında pedaqoji psixoloji məsələlər Sabir-150. Respublika elmi-praktik konfransının materialları. Azərbaycan Müəllimlər İnstitutu Xəbərlərin xüsusi buraxılışı, Bakı: 2019. s. 182-184

E₇. "İKT-nin təhsilə tətbiqinin əhəmiyyəti". Azərbaycan Dövlət Pedaqoji Universiteti Fasiləsiz pedaqoji təhsildə elektron təlim texnologiyalarının Respublika elmi-metodik konfransı, 18-19 iyun. Bakı: s.70-72

E₈. "Qloballaşma şəraitində psixologiya sahəsində yaranan problemlər". Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Avrasiya Universiteti Qloballaşma şəraitində

humanitar elmlərin aktual problemləri mövzusunda keçirilmiş Respublika elmi-praktik konfransın materialları, 15 mart . Bakı:2011, s.42-44

E₉. “Tərbiyə prosesində psixoloji amillərin nəzərə alınması”. Azərbaycan Müəllimlər İnstitutunun “Müasir tərbiyə sisteminin vəziyyətinə” həsr edilmiş “Axtarışlar, problemlər, təkliflər” mövzusunda Respublika elmi konfransının materialları Bakı 2014, 19-20 dekabr

E₁₀. “Görkəmli fikir adamlarının təcrübəsində tərbiyənin əhəmiyyəti”. Bakı Dövlət Universiteti H.Əliyevin 92-ci ildönümünə həsr olunmuş “Filologiyanın aktual problemləri” mövzusunda Respublika elmi nəzəri konfransının materialları. Bakı 7-8 may 2015-ci il s.175-177

E₁₁. “Davamlı inkişafın təmin olunmasında müəllimin rolu”. “Davamlı inkişafın milli modeli və strategiyası mövzusunda” Respublika elmi konfransın materialları, 27-28 noyabr 2015-ci il.Mingəçevir: MDU, 2015, s.350-352

E₁₂. “Bədii ədəbiyyatda Avropa və milli dəyərlərə münasibət”. Ümummilli lider H.Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Milli-mədəni irs və onun qloballaşma şəraitində təbliği məsələləri” mövzusunda Respublika elmi konfransının materialları, 22-23 aprel 2016-cı il. Mingəçevir: MDU 2016, s. 198-201

E₁₃. Qərb və islam mədəniyyətləri inteqrasiyası. “Qloballaşma və regional inteqrasiya” mövzusunda Respublika elmi konfransının materialları, 23-24 dekabr. Mingəçevir 2016, s.399-401

E₁₄. Müasir şəraitdə tədrisin keyfiyyətinin yüksəldilməsində psixoloji biliyin rolu Azərbaycanda təhsil siyasətinin prioritetləri: Müasir yanaşmalar elmi konfransının materialları, Mingəçevir 2017, 15-16 dekabr, səh. 71-73

E₁₅. “Müasir dövrdə şəxsiyyətin formalaşmasında qarşıya çıxan çətinliklər”. Qlobal tendensiyalar və müasir Azərbaycan” mövzusunda Respublika elmi konfransı, Mingəçevir 7-8 may, 2018-ci il, səh. 486-488

E₁₆. Müasir dövrdə şəxsiyyətin formalaşdırılmasında mütaliə mədəniyyətinin rolu Mingəçevir Dövlət Universiteti, “Şəxsiyyət, cəmiyyət, dövlət: qarşılıqlı münasibətlərə

müasir yanaşmalar” mövzusunda Respublika elmi konfransının materialları. Mingəçevir, 6-7 dekabr, 2019, səh. 204-206

E₁₇. b/m İ.Ş.İsmayılova və A.İ.İsmayılova “Nizaminin əsərlərində hisslər aləmi” AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Müzeyinin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunan Respublika Gənclər Konfransı.07 oktyabr 2021, səh. 87-92

F. Digər nəşrlər:

F1. “Psixologiyanın tədrisində bədii ədəbiyyatdan istifadə”.Pirsultan-Elm sənət dərgisi, Gəncə: 2009, №16, s.24-27